

# “Delta plyus” bəzi mutasiyaya malikdir

Virusun yeni növünün dominat olmayacağı ehtimal edilir

Yarandığı vaxtdan müxtəlif mutant dəyişikliklərə məruz qalan koronavirusun “Delta plyus” və ya “AY.4.2” adlandırılın yeni növü qısa zaman ərzində sürətlə yayılara bilmə baxımından daha çox narahatlıq doğurur. Virusun yeni ştamının yayılma coğrafiyasının getdikcə genişlənməsi onun təhlükəli olub-olmaması ilə bağlı müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olub.



Fərqli fikirlər,  
müxtəlif proqnozlar var

London Universitet Kollecinin Genetika İstututu “Delta”nın yeni növünün əvvəlkilərdən 10-15 faiz daha sürətlə yayılara biləcəyi versiyasını irəli sürür. Yeni növün hətta yoluxma hallarının artmasına təkan verə biləcəyi də istisna edilmir.

Böyük Britaniyada “Delta” ilə müqayisədə “Delta plyus”un artım tempinin daha çox olmasına dair bəzi erkən sübutların olduğu da bildirilir. Amma ümumilikdə virusun yayılması ilə bağlı açıqlanmış fikirlər hələ ki tam olaraq öz təsdiqi tapmayıb.

Yeni növün daha ağır fəsadlar yarada biləcəyinə dair də indiyədək heç bir dəlil ortaya qoyulmayıb.

Hazırda dünya alimləri “Delta plyus”un yayılma sərətinin və onun digər xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müxtəlif araşdırımlar aparırlar. Koronavirusun “AY.4.2” növünün yayılmasının səbəbini daha dəqiq öyrənmək üçün tədqiqatçıları davam etdirən mütəxəssislər “Delta plyus”un COVID-19-u daha yoluxucu formaya sala bilməsi barədə hər hansı sübutun olmadığını deyirlər.

“AY.4.2”lə bağlı araşdırma aparan İngiltərə alimləri “Delta plyus”un koronavirusun məhv olmasına imkan verməyən bəzi mutasiyalara malik olduğunu söyləyiblər. Lakin bəzi tədqiqatçılar daha “xoş” proqnozlar verərək “AY.4.2”nin indiki mərhələdə dominat olmayacağıni proqnozlardırırlar.

Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssisi, professor Deniz Atakent də hazırda yeni növlə bağlı paniikanın yaranmasına səbəb görür. O hesab edir ki, “Delta plyus” asanlıqla yayılır, daha yoluxucudur, ağıciyər hüceyrələrinə daha asan yapışa bilər, monoklonal antikor terapiyasına potensial olaraq davamlıdır. Bununla belə, onun orijinal “Delta” variantından daha yoluxucu, daha ağır və ya daha təhlükəli olduğunu göstərmək üçün kifayət qədər məlumat yoxdur.

Harvard Universitetinin yoluxucu xəstəliklərin epidemiologiyası və təkamülü üzrə mütəxəssisi, professor Vilyam Hanage deyib ki, va-

riantın adının “Delta plyus” olmasından qorxməq lazımdır: “Bu, bir az “Delta”nın “nəvə”sinə bənzeyir. “Delta” ilk dəfə keçən il Hindistanda müəyyən edildikdən sonra inkişaf etməyə və daha çox mutasiya əldə etməyə davam etdi. Bu mutasiyalar “Delta”nın bir çox variantını, o cümlədən “Delta plyus”u yaratdı”.

Vilyam Hanage açıqlayıb ki, indiyə qədər “Delta” nəslindən olan hər hansı bir növün daha təhlükəli variantlara çevrildiyinə dair tutarlı bir dəlil yoxdur. O, Birləşmiş Krallıqda “Delta plyus”a yoluxmanın 6 faiz göstəricisinə çatması üçün bir neçə ayın lazım olduğunu söyləyib. Professor əmindir ki, “Delta plyus” müəyyən üstünlük əldə edə biləsə də, o, ana “Delta”da görürlən partlayış sürəti ilə yayılmayacaq.

Peyvəndlər “Delta plyus” ştamına qarşı effektivliyini qorumaqdadır

Hazırda “Delta plyus” virusunun yayıldığı əsas məkan Böyük Britaniyadır. “AY.4.2”yə yoluxma hallarının 90 faizindən çoxuna burada rast gelinir. Ümumilikdə isə Britaniyadakı COVID-19-a yoluxma hallarının təxminən 6 faizinin “AY.4.2” növü olduğu təsdiqlənib. Yoluxma hallarındaki artım tempinə baxmayaraq, yeni növ hələ də risk səviyyəsinə görə ən yüksək kateqoriyaya daxil edilən “narahatlıq variənti” hesab edilmir.

İngiltərənin Genetika İnstitutunun direktoru, professor Fransua Balloux qeyd edib ki, hazırda “AY.4.2”nin ərazisi, əsasən, Böyük Britaniya ilə məhdudlaşır. Başqa ölkələrdə bu virusa olduqca az hallarda rast gelinir. ABŞ-in səhiyyə rəsmiləri də koronavirusun yeni növünə hələ çox az rast gəldiklərini təsdiqləyirlər.

Hazırda insanların əsas narahatlıqları yeni növlərin COVID-19 peyvəndlərinin təsir gücünü zəiflədə biləbiləməyəcəyi ilə bağlıdır. Elm adamları bu məsələ ilə bağlı insanları rahatlaşdıraraq onlara hazırlı peyvəndlərdən istifadəyə davam etməyi məsləhət görürler. Onlar pandemiya virusunun mövcud variantlarından hər

hansı birinə qarşı yeni peyvəndin yaradılmasına ehtiyacın olmadığını, eyni zamanda, bununla bağlı yeni təklifin ortaya qoyulmadığını da açıqlayırlar. Vaksinlər üzrə tədqiqat aparan mütəxəssislər əmindirlər ki, mövcud peyvəndlər insanları qorumaq üçün yaxşı səmərə verir. Hazırda istifadə olunan vaksinlər “Delta plyus” ştamına qarşı effektivliyini qorumaqdadır.

Koronavirusun yeni ştamlarının ortaya çıxması insanlar arasında müəyyən narahatlıqlar yaratsa da, mütəxəssislər bu dəyişiklikləri təbii qarşılırlar. Onlar deyirlər ki, viruslar hər zaman mutasiya edə bilir, buna görə də yeni versiyaların ortaya çıxması təccübülü deyil. Ancaq insanlar zaman-zaman yeni növləri ortaya çıxan pandemiyənən bitməməsinən də artıq usanıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus isə dünyada koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi vəzitələrin, o cümlədən tibbi vəzitələrin olduğunu, lakin bu imkanlardan düzgün istifadə edilmədiyini açıqlayıb: “Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi suali verilir. Cəvabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Bütün “G20” ölkələri beynəlxalq COVAX və AVAT (Afrika Peyvəndalma İşçi Qrupu) mexanizmlərinin dərman tədarükünü prioritətləşdirməlidir. “G20” ölkələri dərhal öhdəliklərini yerinə yetirməli və dozaları paylaşmalıdır. İstehsalçılar COVAX və AVAT ilə müqavilələrini təcili şəkildə yerinə yetirməli, nəyin hara göndərilməsində daha şəffaf olmalıdır. Bunu et-sək, pandemiya son qoya bilərik və qlobal sağalmanın sürətləndirə bilərik”.

Baş direktor bu ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini zəruri sayıb.

İngiltərənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin baş icraçı direktoru Jenny Harries də virusun bütün növlərindən qoruma tövsiyələrinin eyni olduğunu bir daha xatırladaraq risk qrupuna daxil olan insanları üçüncü (buster) doza qəbul etməyi məsləhət görür: “Ehitiyatı olmağa davam edin. İnsanların six olduğu yerlərdə maska taxın və qapalı yerlərdə insanlarla görüşərkən otağı havalandırmaq üçün pəncəre və qapıları açın. Əgər simptomlarınız varsa, PCR testindən keçin və mənfi nəticə alana qədər evdə təcrid olun”.

Yeri gəlmişkən, qeyd edək ki, üçüncü doza vaksin vurduranlarda ağrılaşma halları sıfıra yaxın olur. Dünyada üçüncü doza vaksin olunmuş şəxslər arasında koronavirusun ağır keçirilməsinin və ölüm hallarının aşağı düşdürüyə də müşahidə edilib. Üçüncü dozani “CoronaVax” peyvəndindən 3-4 ay, “Pfizer”dən isə maksimum 6 ay sonra vurdurmaq lazımdır.

Hazırkı şəraitdə nəzərə alınmalıdır ki, koronavirusun hənsi ştamının ortaya çıxmışından asılı olmayaq, virusun ister müalicə, ister profilaktika tədbirləri eynidir. Bu na görə də insanlar indiyədək həyata keçirdikləri qoruyucu tədbirləri bundan sonra da davam etdirmelidirlər, vaksin olunmaqdən çəkinməli deyiller.

**İlahə İSABALAYEVA,  
“Azərbaycan”**

